



Analardır bütün uşaqları sevindirən... Günəş üzlü ANAM, əllərindən öpürəm.


Səmadan bir ulduz düşür, dilək tuturuq. Anam gözlərini bağlayır, bütün diləkləri mənimlə bağlıdır. Şimal küləyi əssə də, qopsa da fırtına, sığınacağım tək liman sənsən, **ANAM**. Haqqını necə ödəyərəm... Başımı dizlərinə qoymağa gəldim.

Bayramın mübarək olsun **ANAM!** Hər zaman söyləməsəm də, səni çox sevdiyimi, mənəcə, bilirsən.

Məni məndən çox sevdiyinə inandığım tək insansan. Ərköynlüyümün təsəllisi, şəfqətinə sığındığım, həyatını könüllü paylaşan **ANAM...** Sənin qucağın, sənin mərhəmətin məni həyata bağlayır, **ANAM**.

Ən gözəl insan, ən gözəl ANA, qoruyucu mələyim... Səni bir gün deyil, hər dəfə xəstələndə, başım ağrıtanda çağırıram. Səsimi duyan tək insansan. Sənə nə qədər təşəkkür etsəm də, azdır. Mənim həyat işığımsan... Varlığımın tək səbəbisən... Gücümə güc, ümidimə ümid qatan **ANAM...** Bütün ağrı-acılar üstümə yağanda sən mənə açılan çətirsən...

Bizimki sonsuz, ilahi sevgidir... Səbirlisən, istisən, şəfqətlisən, bağışlayansan... Çünki **ANAM**san. Hüzünümü sevincə çevirən tək insansan.



Dünyada kimsəni səni sevdiyim kimi sevə bilmədim, bağlana bilmədim. Sonsuz, izhar edilməz bir sevgilə məni sevən anam... Yaşayıram, sənə layiq olmaq üçün, ümidlərini yaşatmaq üçün...

Qarşılıqsız tək sevgi **ANAN**ın övladına duyduğu sevgidir. Mən öz övladlarımda sənin sevgini tapdım. Və səni nə qədər çox sevdiyimi bir daha anladım. Nə yaxşı ki, varsan, **ANAM**.

Mənə bəxş etdiyin sevgilə bütün dünyam çiçəkləndi. Onları heç sol-durmadım, **ANA**.

Sənin balan olduğum üçün hər vaxt qürur duyduq. Sənin sevgin dünyamı hərarətləndirən **GÜNƏŞ** oldu. Heç zaman **NUR**un azalmayacaq, bilirəm. Varlığınla xoşbəxtəm. Hər şeyə dəyər sənin sonsuz sevgin. Sən başımızın tacısan. Ən əziz varlığımın. Hər zaman sənin qarşında günahsız və sevginə möhtac bir uşaq tək dayanıram. Qucaqladığın zaman rahatlıq tapıram.

ANAM, hər günümdəsən. **ANAM** olmağın Allahın mənə dünyadakı ən böyük hədiyyəsidir. Nə yaxşı ki, sən varsan. Səni çox sevirəm. Ancaq sevgim senin sevgin qarşısında acizdir. Sən bizi sevdiyin qədər biz səni sevə bilmədik.

Qadınlar günün mübarək olsun, ey əziz QADIN, dünyada qazandığım Cənnətim - ANAM!

Bu gül sənin olsun! Bütün ANAların olsun!

Oqtay ORUCLU